

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü İlkin Şahbazovun 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 14 oktyabr 2013-cü il tarixli 18 sayılı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

16 oktyabr 2013-cü il

Mən, ekspert qrupunun üzvü İlkin Şahbazov 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 14 oktyabr 2013-cü il tarixli 18 sayılı müraciətini araşdıraraq müəyyən etdim:

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun tərtib edildiyindən və nəzərdə tutulan şikayətvermə müddətində verildiyindən araşdırmaya qəbul edilmişdir.

Müraciətin araşdırılması nəticəsində aşağıdakıları müəyyən etdim:

2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Hacılı 2013-cü il oktyabrın 14-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, 33 sayılı Xətai birinci seçki dairəsinin seçki məntəqələrinin heç birində səsvermə günü protokolların tərtib edilməsinə dair qanunvericiliyin tələbləblərinə əməl olunmamasına baxmayaraq, həmin hal üzrə vermiş olduğu şikayəti təmin etməyən qeyd edilən seçki dairəsinin dairə seçki komissiyasının 11/26 sayılı 13 oktyabr 2013-cü il tarixli qərarının ləğv edilərək mahiyyəti üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-1-ci maddəsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat"ın tələblərinə uyğun olduğundan icraata qəbul edilmişdir.

Beləliklə, müraciətin tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, həmin dairə üzrə seçki məntəqələrində protokolların tərtib edilməsinə dair qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar iddialar ümumi xarakterli olmaqla öz təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir.

Belə ki, araşdırma prosesində iştirak etmiş şikayətçi Mustafa Hacılıının araşdırmaya sübut kimi təqdim etdiyi, onun və məşvərətçi səs hüquqlu üzv Qulamova Zərifə Yusif qızının adından imzalanmış, ümumi xarakterli yeganə akt bütün seçki məntəqələrində baş verməsi iddia olunan hallarla bağlıdır. İki nəfərin 35 seçki məntəqəsində eyni vaxtda olmaları və bu və ya digər qanun pozuntularını rəsmiləşdirmələrini təsəvvür etmək belə asan olmadığından həmin aktın hər hansı sübut əhəmiyyəti daşıyan sənəd kimi qəbul edilməsi mümkün deyildir.

Eyni zamanda, araşdırma prosesində mübahisələndirilən hallara dair Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq seçki dairəsini əhatə edən səsvermə günü seçki məntəqələrində müşahidə aparmış 111 nəfər müxtəlif statuslu şəxslərdən alınmış izahatlarda iddia edilən hallar öz təsdiqini tapmamış, əksinə prosesin tamamilə qanunvericiliyin tələblərinə tam cavab verdiyi müəyyən olunmuşdur.

Belə ki, 33 sayılı seçki dairəsinin 1 sayılı seçki məntəqəsində səsvermə günü müşahidəçi qismində müşahidə aparmış Tarverdiyev Murad Ulfət oğlu, Əhmədov Bayram Musael oğlu, 3 sayılı seçki məntəqəsində Qafarov Həsən İsmayıl oğlu, 5 sayılı seçki məntəqəsində Həsənov Rahib Həsənbala oğlu, 10 sayılı seçki məntəqəsində Hüseynov Elxan Əlibala oğlu, 17 sayılı seçki məntəqəsində Əliyev Gəray Həmid oğlu, İbrahimov Ramiz Məmməd oğlu, 19 sayılı seçki məntəqəsində Salmanova Mehriban Yusif qızı, 22 sayılı seçki məntəqəsində Həsənov Ceyhun İbrahim oğlu, 23 sayılı seçki məntəqəsində Quliyev Abbasəli Bayram oğlu, Məmmədov Şahin Əvəz oğlu, 34 sayılı seçki məntəqəsində Qafarov Nahid Zaid oğlu öz izahatlarında 9 oktyabr 2013-cü ildə saat 07.45 radələrində yuxarıda qeyd edilən seçki məntəqələrinə gəlmələrini və seçki prosesini axıra kimi izləyərək, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun doldurulmasını müşahidə etdiklərini və bu zaman heç bir qanun pozuntusuna rast gəlmədiklərini, habelə səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra seçki məntəqəsini tərk etdiklərini bildirmişlər.

Qeyd edilən seçki dairəsi üzrə 6 sayılı seçki məntəqəsində müəyyən fasilələrlə müşahidə aparmış Axundov Faiq Gülməmməd oğlu, 7 sayılı məntəqəsində Ağayev Müşfiq Firdovsi oğlu, 8 sayılı seçki məntəqəsində Kərbalayev İbrahim, 9 sayılı seçki məntəqəsində Kərimov Kərim, 10 sayılı seçki məntəqəsində Qarayev Samir Arif oğlu, 11 sayılı seçki məntəqəsində Paşayev İsmayıl Lalıverdi oğlu, 18 sayılı seçki məntəqəsində Cəfərov Gülağa Hüseyn oğlu, 19 sayılı seçki məntəqəsində Paşayeva Sevinc Aslan qızı, Zeynalov Əşrəf Zeynal oğlu, 22 sayılı seçki məntəqəsində Haqverdiyev Tahir Əyyub oğlu, 23 sayılı seçki məntəqəsində Unbayev Anar Arif oğlu, Abdullayev Habil Əmir oğlu, Nəcəfov Səxavət Musa oğlu, 24 sayılı seçki məntəqəsində Qəmbərov Teymur Allahverdi oğlu, Cəbrayılov Anar Asif oğlu, 29 sayılı seçki məntəqəsində Bağırov Natiq Mustafa oğlu, 13 sayılı seçki məntəqəsində Həmidov Şəfa Nurəddin oğlu, 20 sayılı seçki məntəqəsində Əkbərov Vasif, 25 sayılı seçki məntəqəsində Ağayev Zöhrab,

30 sayılı seçki məntəqəsində Həsənov Rövşən Fərman oğlu, 28 sayılı seçki məntəqəsində Abdullayev Ceyhun Vaqif oğlu da öz izahatlarında səsvermənin gedişatını müəyyən fasilələrlə izlədiklərini, səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçdiyinin və heç bir qanun pozuntusunun baş verməməsinin şahidi olduqlarını qeyd etmişlər. Eyni zamanda izahatlarda o da qeyd olunur ki, qanunvericiliyin tələblərinə uyğun doldurulmuş protokolların surətlərini heç bir maneə olmadan əldə etmişlər.

Adı çəkilən dairənin 27 sayılı seçki məntəqəsində müşahidə aparmış Məmmədov Bəhmən Bəşir oğlu, 15 sayılı seçki məntəqəsində Kərimov Rəhim Vaqif oğlu, 14 sayılı seçki məntəqəsində Quliyeva Rəna Məmməd qızı, 3 sayılı seçki məntəqəsində Tahirov Bəxtiyar Mayis oğlu, 1 sayılı seçki məntəqəsində Hüseynov Ramiz Hüseyn oğlu, Quliyev Sucaət Ağasəlim oğlu, 5 sayılı seçki məntəqəsində Bayramov Rasim Hüsü oğlu öz izahatlarında seçki prosesini müşahidə etdiklərini, seçki məntəqəsinə səsvermə başladıqdan sonra gəldiklərini, səslərin hesablanması və səsvermənin yekunlarına dair protokolların doldurulması prosesini axıradək izlədiklərini, habelə heç bir qanun pozuntusunun qeydə alınmadığını və protokolun surətinin onlara verildiyini bildirmişlər.

Bundan əlavə qeyd olunan seçki dairəsinin 20 sayılı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvü olmuş Əzimov Cavid Səttar oğlu, 16 sayılı seçki məntəqəsində Əliyev Azər, 33 sayılı seçki məntəqəsində Hüseynov Elnur Yusif oğlu və 3 sayılı seçki məntəqəsində Qafarov Həsən İsmayıl oğlu öz izahatlarında seçki məntəqələrində səsvermə prosesinin qanunvericiliyin tələblərinə uyğun keçirildiyini, səsvermənin yekunlarına dair protokolun onların müşahidəsi altında tərtib olunduğunu və onun bir surətini aldıqdan sonra məntəqəni tərk etdiklərini bildirmişlər.

Bundan başqa, 33 sayılı Xətai birinci seçki dairəsinin bütün seçki məntəqələri üzrə səsvermə prosesini, səslərin sayılmasını, səsvermənin nəticələrinə dair protokolların doldurulmasını müşahidə etmiş və protokolların surətini almış müxtəlif səlahiyyətli şəxslər həmin gün prosesin qanunvericiliyin tələblərinə cavab verməsi barədə müxtəlif aktlar tərtib etmişlər.

Həmin aklardan 30 sayılı seçki məntəqəsində 10 nəfər tərəfindən tərtib olunmuş aktı xüsusi qeyd etmək yerinə düşər ki, aktı imzalamış müxtəlif qüvvələrin təmsilçiləri olmuş Əbdürəhmanov Elnur Kamal oğlu (BAXCP), Mehdiyev İlham Adil oğlu (ASRP), Həsənov Anar Həmid oğlu (BQP) Qəhrəmanov İxtiyar (Ədalət Partiyası), Səfərov Teymur Vaqif oğlu (YAP), Əliyev İlqar Orxan oğlu (AVP), Həsənov Emil Nahid oğlu (bitərəf), Mustafayev Pərviz Ədalət oğlu (BAXCP) ilə yanaşı Milli Şuranın təmsilçisi Mehdiyev Ramin Akif oğlu da prosenin qanunvericiliyin tələblərinə uyğun aparıldığını təsdiq etmişdir.

Araşdırma zamanı o da, müəyyən edilmişdir ki, 24 sayılı seçki məntəqəsində 15 nəfərin, 25 sayılı seçki məntəqəsində 9 nəfərin iştirakı ilə tərtib edilmiş və seçki prosesinin həqiqətən də qanunvericiliyin tələblərinə

uyğun keçirilməsini təsdiq edən aktları Milli Şuranın təmsilçiləri Ramin İlyas oğlu Camalov və Rövşən Şövlət oğlu İmanov da öz imzaları ilə təsdiq etmişlər.

14 və 15 sayılı seçki məntəqələrində tərtib edilmiş aktlarda müxtəlif partiyaların təmsilçiləri ilə yanaşı, beynəlxalq müşahidəçilər də həmin məntəqələrdə heç bir qanun pozuntusuna yol verilməməsini qeyd etmişlər.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən **rəyə gəldim** :

1. 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndəsi Mustafa Mustafa oğlu Hacılının 14 oktyabr 2013-cü il tarixli, 18 sayılı müraciəti əsassız olduğundan təmin edilməsin və 33 sayılı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının 13 oktyabr 2013-cü il tarixli, 11/26 sayılı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Rəy qəbul edildiyi andan 18 saat müddətində dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərihsin.

Ekspert qrupunun üzvü

İlkin Şahbazov